

**“Maarifpərvərlik” Azərbaycan
Gənclərinin İctimai Yardım
Assosiasiyası (MAGİYA)
ictimai birliyi**



**“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union**

**Azərbaycan Respublikası, Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3,
İnternet səh.: www.epsaya.az, E-mail: info@epsaya.az, Tel.: (0 25) 255 09 04, Mob.: (0 55) 792 44 42**

PRES-RELİZ – 2013

MAGİYA ictimai birliyi 2013-cü il ərzində müxtəlif hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq çərçivəsində aşağıdakı layihələri (tədbirləri) uğurla həyata keçirmişdir:

1. MAGİYA ictimai birliyi 25 aprel 2013-cü il tarixində Lənkəran şəhərindəki ofisində **“Azərbaycanda demokratik təşəbbüslərə dəstək”** layihəsi çərçivəsində 21 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil etmişdir. “Gənclər və qadınlar üçün seçki hüququ” adlı təlim kursunda Azərbaycan Gənclər İttifaqının eksperti cənab Cabbar Həsənov da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında seçki prosesi ilə əlaqədar bir çox mövzular – “Seçki, seçki sistemi, seçki kompaniyası, seçki məntəqəsi, seçki bülleteni, seçki hüququ və seçki məəcəlləsi” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı.



2. MAGİYA ictimai birliyi 25 aprel 2013-cü il tarixində Lənkəran şəhərindəki ofisində **“Azərbaycanda demokratik təşəbbüslərə dəstək”** layihəsi çərçivəsində 21 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil etmişdir. “QHT-lərin institusional inkişafı” adlı təlim kursunda Azərbaycan Gənclər İttifaqının eksperti cənab Samir Əhmədov da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında QHT idarəçiliyi ilə əlaqədar bir çox mövzular – “QHT-lər və effektiv idarəetmə, təsis sənədləri, İctimai

birliklər və fondlar haqqında qanun, Liderlik və menecment” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı.



3. MAGİYA ictimai birliyi 08 may 2013-cü il tarixində Lənkəran Dövlət Humanitar Kollegində **“Azərbaycanda demokratik təşəbbüslərə dəstək”** layihəsi çərçivəsində 27 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil etmişdir. “Gənclər və bələdiyyə arasında məlumatlandırma” adlı təlim kursunda Lənkəran bələdiyyəsinin üzvü cənab Azər Ələskərov da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında seçki prosesi ilə əlaqədar bir çox mövzular – “Seçki, seçki sistemi, seçki kompaniyası, seçki məntəqəsi, seçki bülleteni, seçki hüququ və seçki məcəlləsi” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı.



4. MAGİYA ictimai birliyi 08 may 2013-cü il tarixində Lənkəran Gənclər Evinə **“Azərbaycanda**

demokratik təşəbbüslərə dəstək” layihəsi çərçivəsində 21 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil etmişdir. “Gənclər və Seçki Dairəsi arasında məlumatlandırma” adlı təlim kursunda Lənkəran şəhər 73 saylı Seçki Dairəsinin üzvü cənab Samid Abbasov da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında seçki prosesi ilə əlaqədar bir çox mövzular – “Seçki, seçki sistemi, seçki kompaniyası, seçki məntəqəsi, seçki bülleteni, seçki hüququ və seçki məəcəlləsi” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı.



5. MAGİYA ictimai birliyi 05 iyul 2013-cü il tarixində Lənkəran Tibb Kollecinə **“Azərbaycanda demokratik təşəbbüslərə dəstək**” layihəsi çərçivəsində 24 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil etmişdir. **“Qadınlar və gənclər üçün seçki maariflənməsi”** adlı təlim kursunda heyətlə iştirakçılar arasında seçki prosesi ilə əlaqədar bir çox mövzular – “Seçki, seçki sistemi, seçki kampaniyası, seçki məntəqəsi, seçki bülleteni, seçki hüququ və seçki məəcəlləsi” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı.



6. MAGİYA ictimai birliyi 05 iyul 2013-cü il tarixində Lənkəran Dövlət Humanitar Kollecinə **“Azərbaycanda demokratik təşəbbüslərə dəstək”** layihəsi çərçivəsində 32 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil etmişdir. **“Qadınlar və gənclər üçün seçki məlumatlandırması”** adlı təlim kursunda heyətlə iştirakçılar arasında seçki prosesi ilə əlaqədar bir çox mövzular – “Seçki, seçki sistemi, seçki kampaniyası, seçki məntəqəsi, seçki bülleteni, seçki hüququ və seçki məəcəlləsi” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı.



7. MAGİYA ictimai birliyi 09 iyul 2013-cü il tarixində MAGİYA ictimai birliyinin ofisində **“Azərbaycanda demokratik təşəbbüslərə dəstək”** layihəsi çərçivəsində 18 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil etmişdir. **“Yerli QHT üzvləri və Resurs Mərkəzinin əməkdaşları üçün seçki maarifləndirilməsi”** adlı təlim kursunda heyətlə iştirakçılar arasında seçki prosesi ilə əlaqədar bir çox mövzular – “Seçki, seçki sistemi, seçki kampaniyası, seçki məntəqəsi, seçki bülleteni, seçki hüququ və seçki məəcəlləsi” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin

sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı.



8. MAGİYA ictimai birliyi 09 iyul 2013-cü il tarixində Lənkəran Gənclər Evində **“Azərbaycanda demokratik təşəbbüslərə dəstək”** layihəsi çərçivəsində 25 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil etmişdir. **“Yerli QHT üzvləri və Resurs Mərkəzinin əməkdaşları üçün seçki məlumatlandırması”** adlı təlim kursunda heyətlə iştirakçılar arasında seçki prosesi ilə əlaqədar bir çox mövzular – “Seçki, seçki sistemi, seçki kampaniyası, seçki məntəqəsi, seçki bülleteni, seçki hüququ və seçki məəcəlləsi” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı.



9. MAGİYA ictimai birliyi 12-14 avqust tarixlərində Lənkəran şəhərindəki ofisində **“Azərbaycanda demokratik təşəbbüslərə dəstək”** layihəsi çərçivəsində 18 nəfər gənc üçün **“İlkin seçici maarifləndirilməsi”** mövzusunda 3 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Humanitar Kolleci və Lənkəran Tibb Kollecinin tələbələri, eləcə də, QHT və yerli icmaların nümayəndələri iştirak etmişdir. Təlim kursunda MAGİYA ictimai

birliyinin heyətindən başqa, Azərbaycan ofisində BMT-nin Rezident Əlaqələndiricisi, BMT-nin Koordinasiya Analitiki İradə xanım Əhmədova da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında seçki ilə əlaqədar bir çox mövzular – *“Seçki hüququ barədə ümumi anlayış, Seçki mədəniyyəti, Dünya praktikasında seçkilər, Seçkinin keçirilməsinin məqsədi və vəzifələri, Ümumi seçki formaları və keçirilmə növləri, Seçkinin hüquqi tənzimlənməsi, Bərabər və birbaşa seçki hüququ, Seçki hüquqlarından istifadə, Azərbaycanda seçkinin formaları və keçirilməsi, Seçki ilə əlaqədar Azərbaycanın beynəlxalq öhdəlikləri, Azərbaycanda seçkiləri tənzimləyən qanunvericilik, Aktiv və passiv seçki hüququ, Seçkidə seçici kimi iştirak etmək üçün lazım olan hüquqi sənədlər, Seçki materialları və avadanlıqlarının siyahısı, Seçki zamanı fors-major və bunlardan çıxış yolları, İlk dəfə səsverənlər üçün ümumi məlumatlandırma, İlk dəfə səsverənlərin seçki ərafəsində və seçki günü fəaliyyəti, Səsvermə prosesində seçici siyahısında adların müəyyən edilməsi, Səsvermə bülletenlərinin doldurulması qaydası”* müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunda İradə xanım Əhmədova da həmçinin iştirakçı gənclərlə öz bilik və təcrübəsini bölüşmüş, eləcə də, təşkilatın heyəti ilə layihənin gələcək fəaliyyətləri, xüsusilə də, Lənkəranda növbəti təlim kurslarının təşkilini müzakirə etmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, donorlara – Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondu və Azərbaycan Gənclər İttifaqına seçki ərafəsində region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdikləri üçün minnətdarlıq etmişlər.



10. MAGİYA ictimai birliyi 23-25 avqust tarixlərində Lənkəran şəhərində AB Qala otelində Azərbaycanın 19 müxtəlif regionlarından (Astara, Bakı, Bərdə, Biləsuvar, Cəlilabad, Gəncə, Hacıqabul, Xaçmaz, İsmayıllı, Qəbələ, Lerik, Lənkəran, Neftçala, Salyan, Sumqayıt, Tovuz, Yardımlı, Yevlax və Zaqatala) olan 20 nəfər gənc üçün “Regionlardan olan gənclər üçün liderlik məktəbi” mövzusunda birinci 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər oğlan və 10 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycan Respublikasının 30 müxtəlif bölgəsindən (Abşeron, Ağcabədi, Ağdam, Astara, Bakı, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gəncə, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Qusar, Lerik, Lənkəran, Mingəçevir, Neftçala, Salyan, Sumqayıt, Şəki, Tovuz, Yardımlı, Yevlax, Zaqatala və Zəngilan) 106 gənc ərizəçi (63 kişi və 43 qadın) Liderlik Məktəbi üçün müraciət etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – *“Vətəndaş cəmiyyəti konsepsiyası – cəmiyyət, vətəndaş fəaliyyəti, hüquq və vəzifələr, vətəndaş cəmiyyəti institutları, ictimai fəaliyyət və onun genişləndirilməsi, vətəndaş mövqeyi - vətəndaş baxışı, təhsil konsepsiyası – formal təhsil, formal*

olmayan təhsil, qeyri-formal təhsil (QFT), QFT imkanları, gənclərin şəxsi və peşəkar inkişafı, karyera konsepsiyası – CV formaları haqqında məlumat, CV formalarının hazırlanmasının təqdimatı, mükəmməl CV-nin hazırlanması, motivasiya məktubunun hazırlanması, iş, iş haqqında informasiya əldə etməyin yolları, iş axtarışı bacarığı, uğurlu bir iş tapmağın effektiv yolları, karyera məsləhət mərkəzləri/imkanları, müsahibə və uğurlu müsahibənin sirləri, işgüzar davranış qaydaları, demokratiya və insan hüquqları konsepsiyası – demokratiya, demokratiyanın əsas dəyərləri, demokratiya və vətəndaş cəmiyyəti, insan hüquq və azadlıqları, uşaq hüquqları, Beynəlxalq və yerli insan hüquqları institutları, gender anlayışı, tolerantlıq və stereotiplər – gender bərabərliyi, tolerantlıq - fərqləndirici xüsusiyyətləri qəbul etmək və onlara hörmət etmək, stereotiplər - yazılmamış qanunlar” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlara baxılmışdır. Təşkilatçılar həmçinin iştirakçılarla layihənin gələcək fəaliyyətlərini, xüsusilə də, Lənkəranda növbəti təlim kurslarının təşkilini müzakirə etmişlər. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donorlara – NDI və USAID Vaşinqton DC-yə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.



11. MAGİYA ictimai birliyi 19-21 oktyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində 20 nəfər gənc üçün “Regionlardan olan gənclər üçün liderlik məktəbi” mövzusunda ikinci 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər qız və 10 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa bir nəfər qonaq – ABŞ-ın Sülh Korpusunun nümayəndəsi cənab Danyel Haket, dövlət rəsmiləri Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Nazim Vəliyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçiləri cənab Asif İmanlı və cənab Yusif Xaniyev də iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – “Ünsiyyət (kommunikasiya) sessiyası: *Ünsiyyət necə işləyir, Aktiv dinləmə və cavab vermə bacarıqları, Başqa nəzər nöqtələrə baxmaq bacarıqları, Düşüncə və Ön görmələrin idarə olunması, Güclü tərəflərin müəyyən olunması, Sizi başqaları necə görür, Bədən dilinə baxış, Mimikalar və jestlər, Özünə inamın artırılması, Çətin insanlar və çətin situasiyalar, Konfliktlərin həlli, İcma ilə nəsillərarası ünsiyyət; Könüllülük və könüllülük işinin təşkili sessiyası: Könüllü kimdir? Nə üçün insanlar könüllü olmalıdırlar? Rolun və yanaşmanın müəyyən olunması, Könüllülüüyün dəyərləri və faydaları, Beynəlxalq Könüllülük Institutları, Tanınmış Azərbaycanlı və əcnəbi könüllülər; Liderlik və menecment sessiyası: Şəxsiyyətin müəyyən edilməsi/Özünü tanıma, Sən kimsən? Biz kimik? Aktiv vətəndaş kimdir? Nə üçün ictimai-fəal*

olmaq lazımdır? Liderliyin növləri, Liderlər doğulur və ya yetişir?, Liderlərin cəmiyyətdə rolu və yeri, Hamı lider ola bilərmi? Liderlik və menecement, İcma liderliyi, liderlik üslubları, Məntiqi yanaşma, Həvəsləndirmə, Motivasiya/ Ədalətlik Nəzəriyyəsi; Vətəndaş cəmiyyətinin formalaşmasında və sülh quruculuğunda gənclərin rolu sessiyası: *Gənc kimdir? Gənc və gənclik – yerli və beynəlxalq təcrübə kontekstində, Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunu, Vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin yeri, Sülh quruculuğunda gənclərin rolu, Gənclərin ictimai-siyasi fəaliyyətdə yeri və rolu, Gənclər və inkişaf modelləri*” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donorlara – NDI və USAİD Vaşinqton DC-yə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq edilmişdir.



12. MAGİYA ictimai birliyi 26-28 oktyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində Azərbaycanın 13 müxtəlif regionundan (Ağdam, Astara, Bakı, Bərdə, Biləsuvar, Cəlilabad, Göygöl, Qəbələ, Lənkəran, Masallı, Neftçala, Sumqayıt və Yevlax) olan 20 nəfər gənc üçün ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi ilə “Region gəncləri üçün liderlik məktəbi” mövzusunda birinci 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər oğlan və 10 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycan Respublikasının 20 müxtəlif bölgəsindən (Ağcabədi, Ağdam, Astara, Bakı, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gəncə, Göygöl, İsmayilli, Qazax, Qəbələ, Lerik, Lənkəran, Masallı, Neftçala, Sumqayıt, Ucar və Yevlax) 34 gənc ərizəçi (21 kişi və 13 qadın) Liderlik Məktəbi üçün müraciət etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi cənab Yusif Xaniyev də iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – *“Vətəndaş cəmiyyəti konsepsiyası – cəmiyyət, vətəndaş fəaliyyəti, hüquq və vəzifələr, vətəndaş cəmiyyəti institutları, ictimai fəaliyyət və onun genişləndirilməsi, vətəndaş mövqeyi - vətəndaş baxışı, təhsil konsepsiyası – formal təhsil, formal olmayan təhsil, qeyri-formal təhsil (QFT), QFT imkanları, gənclərin şəxsi və peşəkar inkişafı, karyera konsepsiyası – CV formaları haqqında məlumat, CV formalarının hazırlanmasının*

təqdimatı, mükəmməl CV-nin hazırlanması, motivasiya məktubunun hazırlanması, iş, iş haqqında informasiya əldə etməyin yolları, iş axtarışı bacarığı, uğurlu bir iş tapmağın effektiv yolları, karyera məsləhət mərkəzləri/imkanları, müsahibə və uğurlu müsahibənin sirləri, işgüzar davranış qaydaları, demokratiya və insan hüquqları konsepsiyası – demokratiya, demokratiyanın əsas dəyərləri, demokratiya və vətəndaş cəmiyyəti, insan hüquq və azadlıqları, uşaq hüquqları, Beynəlxalq və yerli insan hüquqları institutları, gender anlayışı, tolerantlıq və stereotiplər – gender bərabərliyi, tolerantlıq - fərqləndirici xüsusiyyətləri qəbul etmək və onlara hörmət etmək, stereotiplər - yazılmamış qanunlar” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlara baxılmışdır. Təşkilatçılar həmçinin iştirakçılarla layihənin gələcək fəaliyyətlərini, xüsusilə də, Lənkəranda növbəti təlim kurslarının təşkilini müzakirə etmişlər. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donora – ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.



13. **MAGİYA** ictimai birliyi 30-31 oktyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində **“Özünü və ətrafdakıları HİV/AİDS və narkomaniyadan qoru!”** layihəsi çərçivəsində Azərbaycan Respublikasının cənub bölgəsindən (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 2 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 13 nəfər qız və 12 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Nazim Vəliyev və Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi cənab Yusif Xaniyev də iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında sağlam həyat tərzi ilə əlaqədar bir çox mövzular – “HİV/AİDS, HİV/AİDS və narkomaniya, cari problemlər və onların həlli yolları, Dünya və ölkə statistikaları” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar səsvermə yolu ilə 10 fəal gənci 04-05 Dekabr 2013-cü il tarixində Lənkəranda “Təlimçilər üçün təlim” adlı zonal təlim kursuna seçdilər. Onlar həmçinin cənub bölgəsində gənclər üçün belə bir mühüm layihənin həyata keçirilməsini təmin etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna minnətdarlıq etmişlər.



14. MAGİYA ictimai birliyi 01 noyabr 2013-cü il tarixində MAGİYA ictimai birliyinin ofisində **“Azərbaycanda demokratik təşəbbüslərə dəstək”** layihəsi çərçivəsində 16 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil etmişdir. **“Gənclər və qadınlar üçün QHT məlumatlandırması (MAGİYA ictimai birliyinin təmsalında)”** adlı təlim kursunda heyətlə iştirakçılar arasında QHT təsisatı ilə əlaqədar bir çox mövzular – “QHT, QHT təsisatı və idarəçiliyi” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı.



15. MAGİYA ictimai birliyi 02-04 noyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində Azərbaycanın 13 müxtəlif regionundan (Ağdam, Astara, Bakı, Bərdə, Biləsuvar, Cəlilabad, Göygöl, Qəbələ, Lənkəran, Masallı, Neftçala, Sumqayıt və Yevlax) olan 20 nəfər gənc üçün ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi ilə **“Region gəncləri üçün liderlik məktəbi”** mövzusunda ikinci 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər oğlan və 10 nəfər qız iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Nazim Vəliyev və Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi cənab Yusif Xaniyev də iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular –

“Ünsiyyət (kommunikasiya) sessiyası: Ünsiyyət necə işləyir, Aktiv dinləmə və cavab vermə bacarıqları, Başqa nəzər nöqtələrə baxmaq bacarıqları, Düşünce və Ön görmələrin idarə olunması, Güclü tərəflərin müəyyən olunması, Sizi başqaları necə görür, Bədən dilinə baxış, Mimikalar və jestlər, Özünə inamın artırılması, Çətin insanlar və çətin situasiyalar, Konfliktlərin həlli, İcma ilə nəsilərarası ünsiyyət; Könüllülük və könüllülük işinin təşkili sessiyası: Könüllü kimdir? Nə üçün insanlar könüllü olmalıdırlar? Rolun və yaşamanın müəyyən olunması, Könüllülüğün dəyərləri və faydaları, Beynəlxalq Könüllülük İnstitutları, Tanınmış Azərbaycanlı və əcnəbi könüllülər; Liderlik və menecment sessiyası: Şəxsiyyətin müəyyən edilməsi/Özünü tanıma, Sən kimsən? Biz kimik? Aktiv vətəndaş kimdir? Nə üçün ictimai-fəal olmaq lazımdır? Liderliyin növləri, Liderlər doğulur və ya yetişir?, Liderlərin cəmiyyətdə rolu və yeri, Hamı lider ola bilərmi? Liderlik və menecment, İcma liderliyi, liderlik üslubları, Məntiqi yanaşma, Həvəsləndirmə, Motivasiya/ Ədalətlik Nəzəriyyəsi; Vətəndaş cəmiyyətinin formalaşmasında və sülh quruculuğunda gənclərin rolu sessiyası: Gənc kimdir? Gənc və gənclik – yerli və beynəlxalq təcrübə kontekstində, Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının qanunu, Vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin yeri, Sülh quruculuğunda gənclərin rolu, Gənclərin ictimai-siyasi fəaliyyətdə yeri və rolu, Gənclər və inkişaf modelləri” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlara baxılmışdır. Təşkilatçılar həmçinin iştirakçılarla layihənin gələcək fəaliyyətlərini, xüsusilə də, Lənkəranda növbəti təlim kurslarının təşkilini müzakirə etmişlər. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donora – ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.



16. MAGİYA ictimai birliyi 06-07 noyabr tarixlərində Masallı şəhərində Masallı Gənclər Evində **“Özünü və ətrafdakıları HIV/AIDS və narkomaniyadan qoru!”** layihəsi çərçivəsində Masallı rayonundan olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 2 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 2 nəfər qız və 23 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi

cənab Camal Manafov da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında sağlam həyat tərzi ilə əlaqədar bir çox mövzular – “HIV/AİDS, HIV/AİDS və narkomaniya, cari problemlər və onların həlli yolları, Dünya və ölkə statistikaları” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar səsvermə yolu ilə 10 fəal gənci 04-05 Dekabr 2013-cü il tarixində Lənkəranda “Təlimçilər üçün təlim” adlı zonal təlim kursuna seçdilər. Onlar həmçinin cənub bölgəsində gənclər üçün belə bir mühüm layihənin həyata keçirilməsini təmin etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna minnətdarlıq etmişlər.



17. MAGİYA ictimai birliyi 09-11 noyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində 20 nəfər gənc üçün “**Regionlardan olan gənclər üçün liderlik məktəbi**” mövzusunda üçüncü 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər qız və 10 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa bir nəfər qonaq – BMT-nin İctimai İnformasiya Şöbəsinin nümayəndəsi cənab Zəka Quluyev və Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi cənab Yusif Xaniyev də iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – **“İctimai Müvəkkililik (Advokasi) – ictimai maraqların qorunması, problemin seçilməsi, ictimai maarifləndirmə və ictimai vəkillik sessiyası: Advokasi - ictimai vəkillik anlayışı, Advokasi fəaliyyətinin məqsəd və məramları, Advokasi kampaniyası mərhələlərinin ardıcılığı, Advokasiyə sistemli yanaşmanın vacibliyi, İnformasiya təminatı, maarifləndirmə və təbliğat, İctimaiyyətlə əlaqələr (PR), İcra səviyyəli ictimai müvəkkililik, İctimaiyyətin səfərbər olunması, Sosial tərəfdaşlıq; Advokasi kampaniyasında problemin qoyuluşu, informasiyanın toplanması və təhlili sessiyası: Məsələ və problem anlayışları, Məsələnin seçilməsi və problemin qoyuluşu, Advokasi kampaniyası üçün problemin seçim meyarları, Advokasi kampaniyası üçün informasiyanın toplanması üsulları, Advokasinin əsas strategiyası, Strategiya və Taktika anlayışları, Advokasi zamanı səmərəli strategiya və onun taktiki növləri, Qanunvericilik vasitəsilə Advokasi, Məhkəmələr vasitəsilə Advokasi, Dəstək bazasının genişlənməsi vasitəsilə Advokasi, KİV vasitəsilə Advokasi; Strateji planlaşdırma, strategiyanın təyini - taktiki mülahizələr sessiyası: Məqsəd: qısa müddətli məqsəd, uzun müddətli məqsəd, Strategiya, Strategiyanın məqsədlə əlaqəsi, Nəticə yönümlü strategiya, Taktika və taktiki mülahizələr, Risklərin təyin olunması və risklərin dəf edilməsi; Kampaniyanın mesajının hazırlanması sessiyası: Mesajın forması və çatdırılma üsulları, Effektiv mesajın meyarları,**

Beyin həmləsi texnikasından istifadə” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donorlara – NDI və USAID Vaşinqton DC-yə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq edilmişdir.



18. MAGİYA ictimai birliyi 12-13 noyabr tarixlərində Astara şəhərində Şindan otelində **“Özünü və ətrafdakıları HIV/AIDS və narkomaniyadan qoru!”** layihəsi çərçivəsində Azərbaycan Respublikasının müxtəlif bölgələrindən (Astara, Biləsuvar, Cəlilabad, İmişli, Lerik, Lənkəran, Masallı, Saatlı, Sumqayıt və Yardımlı) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 2 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 8 nəfər qız və 17 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa Astara rayon Gənclər və İdman İdarəsinin rəisi cənab Ərçə Əliyev də iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında sağlam həyat tərzi ilə əlaqədar bir çox mövzular – “HIV/AIDS, HIV/AIDS və narkomaniya, cari problemlər və onların həlli yolları, Dünya və ölkə statistikaları” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar səsvermə yolu ilə 10 fəal gənci 04-05 Dekabr 2013-cü il tarixində Lənkəranda “Təlimçilər üçün təlim” adlı zonal təlim kursuna seçdilər. Onlar həmçinin cənub bölgəsində gənclər üçün belə bir mühüm layihənin həyata keçirilməsini təmin etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna minnətdarlıq etmişlər.



19. MAGİYA ictimai birliyi 16-18 noyabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində 20 nəfər gənc üçün ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi ilə **“Region gəncləri üçün liderlik məktəbi”** mövzusunda üçüncü 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər qız və 10 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin ictimaiyyət işləri üzrə müşaviri cənab Stefan Qais və ictimaiyyət işləri üzrə şöbənin əməkdaşı xanım Gülarə Ələkbərova, eləcə də, Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi cənab Yusif Xaniyev də iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – **“İctimai Müvəkkililik (Advokasi) – ictimai maraqların qorunması, problemin seçilməsi, ictimai maarifləndirmə və ictimai vəkillik sessiyası: Advokasi - ictimai vəkillik anlayışı, Advokasi fəaliyyətinin məqsəd və məramları, Advokasi kampaniyası mərhələlərinin ardıcılığı, Advokasiyə sistemli yanaşmanın vacibliyi, İnformasiya təminatı, maarifləndirmə və təbliğat, İctimaiyyətlə əlaqələr (PR), İcma səviyyəli ictimai müvəkkililik, İctimaiyyətin səfərbər olunması, Sosial tərəfdaşlıq; Advokasi kampaniyasında problemin qoyuluşu, informasiyanın toplanması və təhlili sessiyası: Məsələ və problem anlayışları, Məsələnin seçilməsi və problemin qoyuluşu, Advokasi kampaniyası üçün problemin seçim meyarları, Advokasi kampaniyası üçün informasiyanın toplanması üsulları, Advokasinin əsas strategiyası, Strategiya və Taktika anlayışları, Advokasi zamanı səmərəli strategiya və onun taktiki növləri, Qanunvericilik vasitəsilə Advokasi, Məhkəmələr vasitəsilə Advokasi, Dəstək bazasının genişlənməsi vasitəsilə Advokasi, KİV vasitəsilə Advokasi; Strateji planlaşdırma, strategiyanın təyini - taktiki mülahizələr sessiyası: Məqsəd: qısa müddətli məqsəd, uzun müddətli məqsəd, Strategiya, Strategiyanın məqsədlə əlaqəsi, Nəticə yönümlü strategiya, Taktika və taktiki mülahizələr, Risklərin təyin olunması və risklərin dəf edilməsi; Kampaniyanın mesajının hazırlanması sessiyası: Mesajın forması və çatdırılma üsulları, Effektiv mesajın meyarları, Beyin həmləsi texnikasından istifadə”** müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donora – ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.



20. MAGİYA ictimai birliyi 30 noyabr – 01-02 dekabr 2013-cü il tarixlərində Lənkəran şəhərində yerləşən AB Qala otelində Azərbaycanın 13 müxtəlif regionundan (Astara, Bərdə, Biləsuvar, Cəlilabad, İsmayıllı, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Siyəzən, Sumqayıt, Şəki və Yevlax) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə (3595 AZN) **“Korporativ sosial məsuliyyət siyasətinin formalaşdırılmasına ictimai dəstək”** mövzusunda 3 günlük təlim kursları təşkil etmişdir. Təlim kurslarında 16 nəfər oğlan və 9 nəfər qız iştirak etmişdir. Qeyd edək ki, təlim kurslarından öncə Respublikanın 15 müxtəlif yaşayış məntəqəsindən (Astara, Bakı, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, İsmayıllı, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Siyəzən, Sumqayıt, Şəki və Yevlax) 40 gənc ərizəçi (26 oğlan və 14 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir. Təlim kurslarında təşkilatın heyətindən başqa Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Nazim Vəliyev, 6 sayılı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət sektorunun müdiri cənab Eldəniz Kərimov, Bank Standard KB Lənkəran Filialının direktoru cənab Rüşət Əsgərov, Access Bankın marketinq şöbəsinin baş mütəxəssisi cənab Kamal Eminov, Sumqayıt Texnologiyalar Parkının Beynəlxalq standartlar üzrə aparıcı mütəxəssisi cənab Rüşət Əliyev və KSM üzrə milli ekspert cənab Əhəd Kazımov da iştirak etmişdir. Təlim kurslarında heyətlə iştirakçılar arasında Korporativ sosial məsuliyyət (KSM) sahəsi ilə əlaqədar bir çox mövzular – **“Korporativ Sosial Məsuliyyətli (KSM) sessiyası:** KSM Fəaliyyət anlayışı, KSM Siyasət və onun formalaşması, KSM üzrə Dövlətin sosial siyasəti, KSM və davamlı inkişaf, KSM – yerli və beynəlxalq təcrübə kontekstində, Biznesin KSM – xeyriyyəçilik, KSM şirkətlər qrupu – yerli şirkətlərə çıxış, KSM və Karyera imkanları, KSM-in formalaşmasında gənclərin rolu və yeri, KSM-in inkişafında QHT institutları və onların funksiyaları, KSM əsaslı layihələrin – təkliflərin yazılması və idarəçiliyi, KSM sahəsində Dövlət qurumları ilə əməkdaşlıq, KSM sahəsində özəl qurumlarla əməkdaşlıq, KSM sahəsində QHT-lərlə əməkdaşlıq, KSM sahəsində İcmalarla əməkdaşlıq, KSM sahəsində KİV-lərlə əməkdaşlıq; **Korporativ Sosial Məsuliyyətli (KSM) ünsiyyət (kommunikasiya) sessiyası:** Ünsiyyət necə işləyir, Aktiv dinləmə və cavab vermə bacarıqları, Başqa nəzər nöqtələrə baxmaq bacarıqları, Düşüncə və Ön görmələrin idarə olunması, Güclü tərəflərin müəyyən olunması, Sizi başqaları necə görür, Bədənin dilinə baxış, Mimikalar və jestlər, Özünə inamın artırılması, Çətin insanlar və çətin situasiyalar, Konfliktlərin həlli, İcma ilə nəsilərəarası ünsiyyət; **Korporativ Sosial Məsuliyyətli (KSM) ictimai müvəkkil (Advokasi) sessiyası:** Advokasi – ictimai vəkillik anlayışı, Advokasi fəaliyyətinin məqsəd və məramları, Advokasi kampaniyası mərhələlərinin ardıcılığı, İnformasiya təminatı, maarifləndirmə və təbliğat, İctimaiyyətlə əlaqələr (PR), İcma səviyyəli ictimai müvəkkil, İctimaiyyətin səfərbər olunması, Sosial tərəfdaşlıq, Advokasi kampaniyasında məsələ və problem anlayışı, məsələnin seçilməsi, problemin qoyuluşu, Advokasi kampaniyası üçün informasiyanın toplanması üsulları, Advokasinin əsas strategiyası, Strategiya və Taktika anlayışları,

Advokasi kampaniyasında məqsəd: qısa müddətli məqsəd, uzun müddətli məqsəd, Qanunvericilik, Məhkəmələr, Dəstək bazasının genişlənməsi və KİV vasitəsilə Advokasi; **Korporativ Sosial Məsuliyyətli (KSM) mesajın hazırlanması sessiyası**: Mesajın forması və çatdırılma üsulları, Effektiv mesajın meyarları, Beyin həmləsi texnikasından istifadə” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı heyət interaktiv qrup müzakirələri, debatlar, simulyasiyalar, təqdimatlar, fokus qrup müzakirələri, rol oyunları kimi bir çox təlim metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təşkilatçılar həmçinin iştirakçılarla layihə ilə bağlı gələcək fəaliyyətləri, xüsusilə də, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 18 dekabr 2013-cü il tarixində Lənkəranda mətbuat konfransının təşkilini də müzakirə etmişlər. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.



21. MAGİYA ictimai birliyi 04-05 dekabr 2013-cü il tarixlərində Lənkəran şəhərində yerləşən AB Qala otelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5500 manatlıq maliyyə dəstəyi ilə **“Özünü və ətrafdakıları HİV/AİDS və narkomaniyadan qoru!”** layihəsi çərçivəsində Azərbaycan Respublikasının 3 müxtəlif rayonundan (Masallı, Astara və Lənkəran) olan 30 nəfər gənc üçün 2 günlük **“Təlimçilər üçün təlim”** adlı zonal təlim kursu təşkil etmişdir. Təlim kursunda 9 nəfər qız, 21 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında sağlam həyat tərzi və təlimçilik ilə əlaqədar bir çox mövzular – “HİV/AİDS, HİV/AİDS və narkomaniya, cari problemlər və onların həlli yolları, Dünya və ölkə statistikaları, menecment və liderlik, təlimçi və təlimçilik” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, fokus qrup müzakirələri, beyin həmləsi, debatlar və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Əlavə edək ki, təlim kursunda həmçinin Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Nazim Vəliyev, Lənkəran Rayonlararası Narkoloji Dispanserin Baş həkimi cənab Vüqar Əliyev və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyasının müdiri cənab Rəmiəli İbişov da iştirak etmiş, iştirakçı gənclərlə özlərinin şəxsi bilik və təcrübələrini bölüşmüşlər. Təlim kursunun sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur. Təşkilatçılar həmçinin iştirakçılarla layihə ilə bağlı gələcək fəaliyyətləri, xüsusilə də, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 18 dekabr 2013-cü il tarixində Lənkəranda mətbuat konfransının təşkilini də müzakirə etmişlər. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar, eləcə

də qonaqlar və ekspertlər layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gənclər üçün belə mühüm bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.



22. MAGİYA ictimai birliyi 07-09 dekabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində 20 nəfər gənc üçün Milli Demokratiya İnstitutunun və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə **“Regionlardan olan gənclər üçün liderlik məktəbi”** mövzusunda dördüncü 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər qız və 10 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa, Milli Demokratiya İnstitutunun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Direktor müavini cənab Sənan Süleymanov və Maliyyə meneceri xanım Kəmalə Teymurova, eləcə də Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirinin müavini cənab Derek C. Hoqan və Birinci Katib/Konsul cənab Rocer C. Riqaud da iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – **“QHT təsisatı və idarəçiliyi sessiyası:** QHT-lərin yaradılmasının hüquqi əsasları, İctimai fondlar, İctimai birliklər, Gənclər təşkilatları, Tanınmış Beynəlxalq və Milli Gənclər Təşkilatları, QHT təsisatı və təsis sənədləri; **Gənclərlə bağlı yerli və beynəlxalq layihələr və bu layihələrdə iştirak yolları sessiyası:** Yerli gənclər təşkilatları, Azərbaycan Gənclər Fondu, Beynəlxalq gənclər təşkilatları, Gənclər təşkilatlarının şəbəkələri və forumları, Avropa Şurası Gənclər Fondu, Gənclər Fəaliyyətdə proqramı, Beynəlxalq və yerli təhsil proqramları və təqaüdlər (ABSŞ və Avropa təcrübəsi); **Layihələrin – təkliflərin yazılması və idarəçiliyi, fəaliyyət planlarının tərtibatı, layihələrin davamlılığı, monitoring və qiymətləndirmə sessiyası:** Layihənin yazılması qaydası, İdeyanın müəyyən olunması, Layihənin quruluşu – layihənin dizayn olunması, Layihə üzrə fəaliyyət planı, Layihədə monitoring və qiymətləndirmə – indikatorlar, Layihənin idarə olunması və davamlılığı; **Büdcə və fundreyzing məsələləri, donor və grant anlayışları sessiyası:** Büdcə və büdcənin yazılması qaydası, Büdcədə şəffafıq və hesabatlılıq, Büdcə ilə layihə təklifinin bir-birini tamamlaması və ya uzlaşması, Büdcənin strukturu və dizaynı, Maliyyə axtarışının yolları – uzun müddətli və qısa müddətli maliyyə axtarışı, Maliyyə axtarışına sistemli yanaşmanın vacibliyi – uğurlu maliyyə axtarışı üçün addımlar; **Donor və grant anlayışları sessiyası:** Donor kimdir? Milli və Beynəlxalq Donorlar, Donorlara layihənin “satılması” və ya layihənin təqdim olunması bacarıqları, Dəstək, Zəmanət və

digər faydalı məktub formaları, Qrant nədir?, Koorporativ Sosial məsuliyyət anlayışı, Bizness münasibətlərin qurulması, Donor bazasının yaradılması, Dövlət, QHT, bizness əməkdaşlığı – layihənin uğuru kimi; *Hesabatların hazırlanması, uğur hekayələrinin yazılması sessiyası*: Nəqli hesabatların hazırlanması, Maliyyə hesabatlarının tərtibatı, Uğur hekayəsi nədir? Uğur hekayəsi ilə bağlı sosial videoçarxların izlənməsi; *İbtidai kompüter bilikləri və internet, yeni media – sosial media sessiyası*: Kompüter, ondan düzgün və səmərəli istifadə yolları, İnternet, ondan səmərəli və peşəkar istifadə yolları – Elektron poçt, Yeni media və ya sosial media barədə anlayış, Bloqlar və onların effektiv yaradılması mexanizmləri, Sosial şəbəkələr – Facebook, Twitter, You tube və s.; *Dövlət qurumları və KİV-lə əməkdaşlıq əlaqələrinin qurulması yolları sessiyası*: Dövlət qurumları və onlarla yaxından əməkdaşlıq yolları, KİV və KİV-lərlə səmərəli əməkdaşlıq yolları, Əməkdaşlıq şəklində qurulan birgə uğurlu ictimai fəaliyyət” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Sonunda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş, qonaqlara və donorlara – NDI və USAID Vaşinqton DC-yə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.



23. MAGİYA ictimai birliyi 14-16 dekabr tarixlərində Lənkəran şəhərində AB Qala otelində 20 nəfər gənc üçün ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi ilə **“Region gəncləri üçün liderlik məktəbi”** mövzusunda dördüncü 3 günlük təlim kursunu təşkil etmişdir. Təlim kursunda 10 nəfər qız və 10 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda heyətlə iştirakçılar arasında liderlik bacarıqları ilə əlaqədar bir çox mövzular – **“QHT təsisatı və idarəçiliyi sessiyası**: QHT-lərin yaradılmasının hüquqi əsasları, İctimai fondlar, İctimai birliklər, Gənclər təşkilatları, Tanınmış Beynəlxalq və Milli Gənclər Təşkilatları, QHT təsisatı və təsis

sənədləri; *Gənclərlə bağlı yerli və beynəlxalq layihələr və bu layihələrdə iştirak yolları sessiyası*: Yerli gənclər təşkilatları, Azərbaycan Gənclər Fondu, Beynəlxalq gənclər təşkilatları, Gənclər təşkilatlarının şəbəkələri və forumları, Avropa Şurası Gənclər Fondu, Gənclər Fəaliyyətdə proqramı, Beynəlxalq və yerli təhsil proqramları və təqaüdlər (ABŞ və Avropa təcrübəsi); *Layihələrin – təkliflərin yazılması və idarəciliyi, fəaliyyət planlarının tərtibatı, layihələrin davamlılığı, monitoring və qiymətləndirmə sessiyası*: Layihənin yazılması qaydası, İdeyanın müəyyən olunması, Layihənin quruluşu – layihənin dizayn olunması, Layihə üzrə fəaliyyət planı, Layihədə monitoring və qiymətləndirmə – indikatorlar, Layihənin idarə olunması və davamlılığı; *Büdcə və fondreyzing məsələləri, donor və grant anlayışları sessiyası*: Büdcə və büdcənin yazılması qaydası, Büdcədə şəffaflıq və hesabatlılıq, Büdcə ilə layihə təklifinin bir-birini tamamlaması və ya uzlaşması, Büdcənin strukturu və dizaynı, Maliyyə axtarışının yolları – uzun müddətli və qısa müddətli maliyyə axtarışı, Maliyyə axtarışına sistemli yanaşmanın vacibliyi – uğurlu maliyyə axtarışı üçün addımlar; *Donor və grant anlayışları sessiyası*: Donor kimdir? Milli və Beynəlxalq Donorlar, Donorlara layihənin “satılması” və ya layihənin təqdim olunması bacarıqları, Dəstək, Zəmanət və digər faydalı məktub formaları, Grant nədir?, Koorporativ Sosial məsuliyyət anlayışı, Bizness münasibətlərin qurulması, Donor bazasının yaradılması, Dövlət, QHT, bizness əməkdaşlığı – layihənin uğuru kimi; *Hesabatların hazırlanması, uğur hekayələrinin yazılması sessiyası*: Nəqli hesabatların hazırlanması, Maliyyə hesabatlarının tərtibatı, Uğur hekayəsi nədir? Uğur hekayəsi ilə bağlı sosial videoçarxların izlənilməsi; *İbtidai kompüter bilikləri və internet, yeni media – sosial media sessiyası*: Kompüter, ondan düzgün və səmərəli istifadə yolları, İnternet, ondan səmərəli və peşəkar istifadə yolları – Elektron poçt, Yeni media və ya sosial media barədə anlayış, Bloqlar və onların effektiv yaradılması mexanizmləri, Sosial şəbəkələr – Facebook, Twitter, You tube və s.; *Dövlət qurumları və KİV-lə əməkdaşlıq əlaqələrinin qurulması yolları sessiyası*: Dövlət qurumları və onlarla yaxından əməkdaşlıq yolları, KİV və KİV-lərlə səmərəli əməkdaşlıq yolları, Əməkdaşlıq şəklində qurulan birgə uğurlu ictimai fəaliyyət” müzakirə olunmuşdur. Təlimin keçirilməsi zamanı müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından da geniş istifadə olunmuş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Sonunda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir. Təlim kursunun sonunda iştirakçılar və təşkilatçılar layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinə region gəncləri üçün belə bir layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.



24. 18 Dekabr 2013-cü il tarixində MAGİYA ictimai birliyi Lənkəran şəhərindəki ofisində ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi ilə (13223,22 ABŞ Dolları) həyata keçirilən **“Region gəncləri üçün liderlik məktəbi”** layihəsinin, eləcə də, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (5500 manat) həyata keçirilən **“Özünü və ətrafdakıları HIV/AIDS və narkomaniyadan qoru!”** layihəsinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə (3595 AZN) həyata keçirilən **“Korporativ sosial məsuliyyət siyasətinin formalaşdırılmasına ictimai dəstək”** layihəsinin bitməsi ilə əlaqədar mətbuat konfransı təşkil etmişdir. Tədbirdə 20 nəfərə yaxın KİV, hökumət, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. Tədbir zamanı təşkilatın nümayəndələri iştirakçılara mövcud layihələrin uğurları və davamlı nəticələri barədə qısa məlumatlar vermişlər. Tədbir zamanı bəzi iştirakçılar cari layihələr barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı. Sonda Azərbaycan Respublikasının regionlarından olan gənclərinin bilik və bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı layihələrin donorlarına minnətdarlıq etdi.



25. MAGİYA ictimai birliyi 24 dekabr 2013-cü il tarixində MAGİYA ictimai birliyinin ofisində **“Azərbaycanda demokratik təşəbbüslərə dəstək”** layihəsi çərçivəsində 18 nəfər gənc üçün yarım günlük təlim kursu təşkil etmişdir. **“Gənclər və qadınlar üçün bələdiyyə seçkiləri barədə təlim”** adlı təlim kursunda heyətlə iştirakçılar arasında bələdiyyə ilə əlaqədar bir çox mövzular –

“Bələdiyyələr, onların səlahiyyətləri və funksiyaları, bələdiyyə seçkiləri” müzakirə olunmuşdur. Təlim ərzində heyət müxtəlif rol oyunları, interaktiv qrup işləri, debatlar, simulyasiyalar, fokus qrup müzakirələri və təqdimatlar kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Tədbir zamanı bəzi iştirakçılar layihə barədə müvafiq suallar vermiş və tədbirin sonunda qeyd etmişlər ki, gələcəkdə də, region gəncləri üçün bu cür maraqlı və faydalı layihələrin həyata keçirilməsi çox yaxşı olardı.



26. MAGİYA ictimai birliyi 25-29 dekabr 2013-cü il tarixlərində ABŞ Dövlət Departamentinin maliyyə və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) təşkilatı dəstəyi ilə həyata keçirilən **“Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza”** adlı layihə çərçivəsində Cəlilabad rayonunda 30 təlim kursu həyata keçirmişdir. Layihənin məqsədi icmalarda məktəb şagirdlərini, universitet tələbələrini, gəncləri və digər tərəfləri bilgiləndirmək və sonradan insan alverinin qarşısının alınması və öz icmalarında həmyaşıdları arasında təhlükəsiz miqrasiya barədə məlumatları yaymaqdan ibarətdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Cənub Regional Nümayəndəliyinin rəhbəri Ziya İsmayılov və Cəlilabad Rayon Təhsil Şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə Sabir Rəzzaqov adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə, Cəlilabad şəhər 8 nömrəli texniki və humanitar fənnlər təmayüllü məktəb – liseydə, Cəlilabad şəhər Nizami adına 1 nömrəli humanitar və təbiət fənnləri təmayüllü məktəb – liseydə, Cəlilabad şəhər Zərifə Əliyeva adına orta məktəbdə, V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə, V.Hüseynov adına Göytəpə şəhər 2 nömrəli tam orta məktəbdə, Ş.Soltanov adına Qarazəncir kənd tam orta məktəbində, Ş.Nəzərov adına Ocaqlı kənd 1 nömrəli tam orta məktəbdə, Alar kənd 1 sayılı tam orta məktəbdə, E.Hüseynov adına Privolnoye kənd 1 nömrəli tam orta məktəbdə, Privolnoye kənd 2 sayılı tam orta məktəbdə, Ş.İ.Xətai adına Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbdə, Şükür Xudiyev adına Cəlilabad şəhər 5 nömrəli ümumi orta məktəbdə, Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbdə, Muğan kənd tam orta məktəbdə, N.Alışanov adına Maşlıq kənd tam orta məktəbdə, Kazımabad kənd tam orta məktəbdə, Komanlı kənd tam orta məktəbdə, Bəcirəvan kənd tam orta məktəbdə, Həziabad kənd tam orta məktəbdə, Vüqar Niftullayev adına Günəşli kənd 1 nömrəli tam orta məktəbdə, Ə.Həsənov adına Günəşli kənd 2 nömrəli tam orta məktəbdə, Alar kənd 2 nömrəli tam orta məktəbdə, Rauf Quliyev adına Alar kənd 3 nömrəli tam orta məktəbdə, C.Əliyev adına Ocaqlı kənd 2 nömrəli tam orta məktəbdə, E.Yusubov adına Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbdə, Rauf Hüseynov adına Uzuntəpə kənd 2 sayılı tam orta məktəbdə, Naib Qurbanov adına Uzuntəpə kənd 3 sayılı ümumi orta məktəbdə, Uzuntəpə kənd 4 nömrəli tam orta məktəbdə və Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad Filialında müvafiq təlim kursları təşkil olunmuşdur. Təlim kurslarında ümumiləhdə 1050

şagird və 60 tələbə iştirak etmişdir. Təlim kurslarında heyətlə iştirakçılar arasında insan alveri riskləri və təhlükəsiz miqrasiya məsələləri geniş müzakirə olunmuş və iştirakçılara müvafiq kitabça və bukletlər paylanmışdır. Təlim kursları ərzində heyət üzvləri müxtəlif təqdimatlar, fokus qrup müzakirələri, beyin həmləsi və debat kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və mövzu ilə əlaqədar bir neçə sosial çarxlar izlənilmişdir. Sonda regiondakı şagird və tələbələrin bilik və bacarıqlarının gücləndirilməsinin yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və dəstəyə görə hamı layihənin donorlarına minnətdarlıq etmişdir.



MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi

27 dekabr, 2013-cü il